



İqtisadi T dqiqlar M rk zinin A ıq C miyy tl rin İctimai Assosiyası (PASOS) v  “Kamil v t ndaş” İctimai Birliyi il  t r fdaş olaraq h yata ke irdiyi, Avropa İttifaqı t r find n maliyy l şdiril n “Beyin m rk zl rinin q rar q bulu arenasında rolunun g cl ndirilməsi vasitəsi il  idar etm nin effektivliyinin y ks ldilməsi” layihəsi  r v sində n vb ti t lim t şkil edib. T limin bařlıca m qs di t r fdaş beyin m rk zl rinin d zg n v  u urlu v killik siyas tinin hazırlanması v  h yata ke irilməsi sah sində bilik v  bacarıqlarının artırılması olub. T limi Varřavada yerl ş n İctimai  laql r İnstitutunda siyasi t hli isi Piotr Kazmierkievi  aparıb. P. Kazmierkievi  C nubi Ore on Universitetinin v  M rk zi Avropa Universitetinin m zunudur. PASOS, A ıq C miyy t İnstitutu, Avropa Komissiyası, BMT-nin İnkiřaf Proqramı v  Miqrasiya  zr  Beyn lxalq T şkilatda siyasi t lim i v  konsultant kimi f aliyy t g st rib.

G nc , ř ki v  Bakıda f aliyy t g st r n 18 t r fdaş qeyri-h kum t t şkilatının n may nd lərinin qatıldığı t limi İTM İdar  Hey tinin s dri Qalib Bayramov a ıb. Bildirib ki, Az rbaycanda m st qil beyin m rk zl rinin s sinin eřidilməsi ciddi problemləri olan bir sah dir: “Aparılan t dqiqların n tic lərinin aidiyy ti siyas t q rarları q bul ed nlərə  atdırılması  c n u urlu v killik iřlərinin aparılması bařlıca ř rtl rd n biridir. Buna g r  d  biz bu t limi empirik – y ni d lil v  s butlara  saslanan v killik strategiyasının hazırlanması v  h yata ke irilməsi m vzusuna h sr etdik.” Daha sonra İTM s dri t lim ini iřtirak lara t qdim edib. Onun s zl rin  g r , sayca 5-ci olan t lim layih   r v sində t r fdaş beyin m rk zl rinin institusional inkiřafına y n lik sonuncu bel  t dbirdir: “Bundan sonrakı t liml r bilavasit  t şkilatların t dqiqlat imkanlarının artırılmasına y n l c k.”

Q.Bayramovun qısa  ıxıřından sonra t lim bařlayıb. T limin ilk g n  iřtirak lara “Siyas t q rarlarının q bulu prosesi: n z riyy  v  praktika”, “Siyas t q rarlarını q bul ed nl r v  m st qil t vsiyy  hazırlayanlar” v  “V killik prosesinin planlařdırılması” m vzusunda, ikinci g n  “Siyas t q rarlarının q bulu sah sində probleml rin m  yy n edilməsi v  arqumentl r”, “D lill rin toplanması”, “Siyas t s n dl rinin n tic l rində tapıntılarının yeri”, “S m r li siyas t s n dinin strukturu. V killik sah sində siyas t s n dl rinin m xt lif n vl rindən istifad ” m vzusunda, 3-c  g n  is  “Mesajın  atdırılması v  r yl rin verilməsi”, “T vsiy l rin inkiřafı”, “T vsiy nin davamlılıđı v  tanıtımı” m vzusunda m lumat verilib, iř i v  plenar sessiyalarda qrup iři aparılıb.

Qeyd ed k ki, t limin sonunda t r fdaş beyin m rk zl rin  institusional inkiřafıla bađlı t liml rd  iřtirak lıđa dair sertifikatlar t qdim olunub.

 lav  m lumat  c n Layih  r hb ri D nya Camalova il   laqe yarada bil rsiniz.

Tel: +99412 4651847, E-mail: office@erc.az